



## Yay qayğıları

Bakı haqqında yazılın əsərlə onun füsunkarlığının tam ifadəsi deyil. Ölkəmizin paytaxtı əcnəbilər də doğmalaşır. Axi, bura həm də müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin qovuşduğu bir məkandır. Sosial-iqtisadi inkişaf paytaxtin mədəni həyatına da yeni çalar getirib: qara damlar və "gecəqondu"lar sökülür. Tarixi qədim, siması müasir Bakı bu gün "göydələn"lər şəhəridir. Avropanın ən inkişaf etmiş mədəniyyət mərkəzlərini belə kölgədə qoyan paytaxtin "Alov qüllələri" də mavi gözlü Xəzər, yüzilliklərin yadigarı, əfsanə və rəvayətləri ilə daşlaşmış tariximizi qoruyub saxlayan Qız qalası kimi Bakının rəmzinə çevrilib.



# Bakı gözəlliklər - park və xiyabanlar şəhəridir

*Bu yaşlılıqlar həm də sakinlərin sevimli istirahət məkanıdır*



Paytaxtin yeni görkəminə füsunkarlıq getirən yalnız onun "daş balladası" deyil. Burada yalnız qütbələr bir araya gəlməyib, Şərqli Qərb mədəniyyətlərinin qovuşduğu kimi, köhnəliklə yenilik də üz-üzədir. Yenileşen Azərbaycanın paytaxtı kimi dünyanın gözünü qamaşdırıran Bakı həm də yaşlılıqlar məskəni olaraq sevilir.

XIX əsrin 30-cu illərinin ortalarında Bakıda ilk park olan Qubernator bağı açılıb. 4,6 hektar sahəsi olan bağın çox maraqlı tarixçəsi var. Şəxsi bostan və bağların yerində salınan bu park uzun illər şəhərin yegane istirahət guşəsi sayılıb. Bağın landschaftı elli il müddətində yaradılıb ve formalasdırılıb.

Sonralar bağın sahəsi genişləndirilib, burada rəqs meydançası, hovuz, köşklər tikilib. XX əsrin əvvələrində bağın aşağı və yuxarı hissəsi demek olar ki, bitişib. 1912-ci ildə Nikolayev və Sadovaya küçələrinin (indiki İstiqlaliyyət və Niyazi küçələri) tərində konsert zalı, yay estraða səhnəsi və restoranı olan İctimai Məclisin möhtəşəm binası inşa edilib.

Bundan sonra şəhərdə hər il onlarla yeni park və bağça istifadəye verilib. Paytaxt sakinlərinin və əcnəbi qonaqların diqqətini çəkən ən görməli 12 parkın reytingi tərtib edilib. Dənizkənarı Milli Park onların sırasında ilk yeri tutur. Bakılıların və



şəhərin qonaqlarının sevimli istirahət yerlərindən olan parkın 2009-cu ildə 100 illik yubileyi qeyd edilib. Çiçək və yaşlılıqlara bürünən parka yubileyi ərafinde dünyanın müxtəlif ölkələrindən cürbəcür ekzotik bitkilər və kollar, o cümlədən Argentinadan hər birinin çəkisi 7 ton, yaşı 150-dən çox olan baobablar, nəhəng kaktuslar, hündür zeytun və xurma ağacları getirilib.

2014-cü ildə Dövlət Bayraqı Meydanına qədər uzanan Dənizkənarı Milli Parkın yeni hissəsində 38 yerlik şüşə kabiniyi olan 60 metr diametri müasir attraksion-panoramın ("mühəşidə təkəri") açılışı olub...

Bakıda möhtəşəmliyi ilə seçilən Dənizkənarı Milli Parkdan sonra əsas istirahət yeri kimi Qız bulvari diqqət çəkir. Paytaxtin Binəqədi rayonu ərazisində istifadəyə verilən Heydər Əliyev adına Mədəniyyət və istirahət parkı da öz füsunkarlığına görə digərlərindən fərqlənir. Vaxtılı Nizami rayonundakı müasir standartlara cavab verən parklar əsl istirahət guşəsi sayılırdısa, bu gün həmin mənzərənin haqqında söz açdığımız bağı bölüşür. Açılışında dövlət başçısının iştirak etdiyi bu mədəniyyət və

istirahət parkı 4,5 hektar sahəni əhatə edir. Parkın landschaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilib. Uşaqların əyləncəsi üçün burada müxtəlif attraksionlar, yelləncək, digər idman aletləri və oyuncاقlar quraşdırılıb.

Daimi üz tutulan istirahət yerlərinin biri də Bakı şəhər Zooloji Parkıdır. Respublikada yeganə mədəniyyət məssesişidir ki, burada əhaliyə istirahət etməklə yanaşı, müxtəlif növ heyvanları görməye və onrla təmasda olmağa imkan yaradılıb.

Teleteatrın yaxınlığında yerləşən "Şəlalə" parkı həm sakinlərin, həm də şəhərin qonaqlarının istirahəti üçün ideal məkandır.

Bakı gündən-günə böyük meqapolisə çevrilsə də, parkların qorunub saxlanması çox gözəl təsəbbüsdür.

Heç bir böyük şəhəri parklarsız təsəvvür etmək mümkün deyil. Paytaxtin gözoxşayan mənzərələri, park və xiyabanları onun əcnəbi qonaqlarını heyran etməsi də bir daha inkişafını təsdiqləyən faktlardandır. "Formula-1" yarışlarını izləməyə gelən moskvalı turist Nikolay Putilin bizişmə səhərbətində bildirmişdir ki, Bakı qədim və müasir memarlığı özündə çox gözəl birləşdirir: "O, gözəl və həm də təhlükəsiz şəhərdir. Onun park və xiyabanlarını gəzdik. Ailənin də xoşuna gəldi. Sakinlərinin əksəriyyəti isə sanki gənclərdən ibarətdir".

Bakının mərkəzində dəha bir böyük və səliqəli park yerləşir. Paytaxt sakinləri və qonaqlarının vaxtlarını keçirdiyi bu yer "Sahil parkı" adlanır.

Sovet dövründə salınan bu park əvvəller "26 Bakı komissarı meydanı" kimi tanınır. Bu gün burada, parkın

pilləli fəvvare var. Bakının mərkəzində, Bülbül prospektinin, Xaqani, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi yerdə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bu park tarixi tikiliilərle de əhatə olunub.

Şəhərin ən köhnə parklarından biri isə Zabitlər parkıdır. Faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınan parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilib. Əsaslı yenidənqurmadan sonra o, 2011-ci ildə yenidən açılıb.

Müasir parklardan olan "Dədə Qorqud" 2013-cü ildə açılıb. Park həm də qədim Azərbaycan tarixi və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltəraş Göyük Babayevin "Kitabi-Dədə Qorqud" abidəsi ucalır. Ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb. Parka gələnlər katamaranları kiraye edərək gölə gəzə bilərlər.

Yolumuz zirvəyədir. Paytaxtin ən hündür məkanında salınan Dağıstı park unikallığı və digər xüsusiyyətləri ile başqalarından seçilir. Buradan Bakı buxtası boyunca uzanan Dənizkənarı Milli Parka gözəl panoram açılır. XX əsrin 30-cu illərində, Bakının Baş Planı hazırlanarkən məhz həmin fakt əsas götürürlüb. Nəzərə alınıb ki, bu yerlərdə yaradılan Dağıstı park paytaxtin ümumi arxitektura kompozisiyasında mühüm rol oynayacaq.

Dövlət başçısının Bakının park və xiyabanlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırığına əsasən, 2013-cü ildə Dağıstı park əsaslı şəkildə yenidən qurulub və sözün həqiqi mənasında, yeni görkəmde paytaxtin sakinlərinin və qonaqlarının gözüñü oxşayır. Dağıstı parkı digərlərindən fərqləndirən əsas cəhət Azərbaycan İstiqlal Muzeyi, 1990-ci il qara Yanvar qurbanlarının və Qarabağ müharibəsində həlak olanların uyuduğu Şəhidlər xiyabanın burada yerləşməsidir. Park əsasən ziyanətgah olduğu üçün burada daim sakitlik hökm sürür, səs-küylü attraksionlar yoxdur. Məhz bu sakitlik və



şəm ağaclarının xısaltısı parka gələnlərin qəlbine rahatlıq getirir.

Bəli, bütün bunlardan sonra xüsusi olaraq vurgulanmalıdır ki, Bakının ən böyük, əzəmətli, gəlimli-gedimli, qonaq-qaralı xiyabanları da var ki, onlar əsl ziyyaretgahıdır. Bunlardan biri xalqımızın tarixində izi və yaddaşqan sözü olan ədəbi simalarının son üvanı - Fəxri xiyabandır. Bu, həmin xiyabandır ki, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri ilə ya-naşı, siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri zirvəsinə ucalmış ulu önder Heydər Əliyevin də müqəddəs məzarı buradadır. İşıqlı amalları və arzuları ilə qəblələr köçdükləri üçün burada uyuyanların zi-yarətinə insan seli axın-axın gelir...

**Məhəmməd NƏRİMANOĞLU,**

**Ağaeli MƏMMƏDOV (foto),**

**"Azərbaycan"**